

## Çingiz Aytmatovun romanları mətnlərarası əlaqələr kontekstində

**Mehman Həsənli**

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: mehman.hesen@gmail.com

**Annotasiya.** Dünyanın sonsuz mətn olması (Jac Derrida) və yaranan bütün mətnlərin özündən əvvəl yazılışlarla dialoq qurması (Mixail Bakhtin) kimi irəli sürülen nəzəri ideyalar ötən əsrin ikinci yarısından etibarən dünya nəşr texnikasına bir sıra dəyişikliklər getirmişdir. Modern və postmodern ədəbiyyatda əvvəlcə mövcud olmuş mətnlərin dekonstruksiya olunaraq yeni mətnə gətirilməsi geniş yayılmışdır. Büyük qırğız yazıçısı Çingiz Aytmatovun nəşrində, xüsusilə roman yaradıcılığında mətnlərarası əlaqələr prinsipindən istifadə edilmiş, əsasən mif mətnləri yazıcının öz dövründə baş verən hadisələrlə paralel şəkildə təqdim edilmişdir. Məqalədə Çingiz Aytmatovun müəllifi olduğu "Gün var əsrə bərabər", "Qiyamət", "Kassandra damğası" və "Əbədi gəlin" romanlarında mətnlərarası əlaqələr prinsipinin janr strukturunun müəyyənləşdirici əlaməti kimi iştirak etməsi araşdırırmaya cəlb edilmişdir.

**Açar sözlər:** Çingiz Aytmatov, roman, mətnlərarası əlaqələr, nəşr, intertekstuallıq

**Məqalə tarixçəsi:** göndərilib – 14.06.2021; qəbul edilib – 23.06.2021

## Chingiz Aitmatov's novels in the context of intertextual connections

**Mehman Hasanlı**

Doctor of Philosophy in Philology, associate professor

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: mehman.hesen@gmail.com

**Abstract.** The theoretical ideas that the world is an endless text (Jacques Derrida) and that all the emerging texts are in dialogue with those what were written before them (Michail Bakhtin) have brought some changes in the world prose technique since the second half of the last century. In modern and postmodern literature, it is common to transform existing texts into new ones. In the prose of Chingiz Aitmatov, great Kyrgyz poet, especially in novel creation, the principle of intertextual connections was used and mythical texts were presented in parallel with the events that happened in writer's period. In the article participation of the principle of intertextual connections in the novels "The Days Lasts More Than a Hundred Years", "Doomsday", "Cassandra's Stamp" and "Eternal Bride" by Chingiz Aitmatov as a defining feature of genre structure is studied.

**Keywords:** Chingiz Aitmatov, novel, intertextual, connections, prose, intertextuality

**Article history:** received – 14.06.2021; accepted – 23.06.2021

### Giriş / Introduction

XX əsr boyu dünyada gedən proseslərin humanitar düşüncəyə transformasiyası bir sıra təbədülətlərə, yeni nəzəri prinsiplərin meydana gəlməsini şərtləndirmiştir. Bu müstəvidə ədəbiyyat və onun əsas janrı olan roman sürətli şəkildə dəyişmələrə məruz qalmış, yeni xarakterik xüsusiyyətləri meydana çıxmışdır. Həmin xarakterik xüsusiyyətlərdən biri də dünyaya sonsuz mətn kimi (Jac Derrida) baxılması, zaman və məkan fərqindən asılı olmayaraq, ayrı-ayrı mətnlərin bir-birilə sərhəd qo-

yulmadan iç-içə təqdim olunması idi. Yaranan yeni mərhələ özünün buna uyğun yanaşmalarını meydana çıxarırdı ki, bunlardan biri mətnlərarası əlaqələr (intertekstuallıq) anlayışı olmuşdur. Postmodernizmin başlıca prinsipinə çevrilən intertekstuallıq 1967-ci ildə fransız strukturalisti Rolan Bartın tələbəsi Yuliya Kristeva tərəfindən irəli sürülmüş və Mixail Baxtinin “dialoq konsepsiyası”na əsaslanmışdır. M.Baxtinə görə, bütün mətnlər özündən əvvəl yaranan mətnlərlə bu və ya digər dərəcədə əlaqədədir. Əslində Baxtinin irəli sürdüyü bu nəzəri müddəə ədəbiyyatın nüvəsini təşkil edərək yazılmış bütün mətnlərdə bu və ya digər şəkildə öz ifadəsini tapmışdır.

Dünya ədəbiyyatında nəşr strategiyasının dəyişməsi ənənəvi romanlardan fərqli roman tipinin yaranmasını şərtləndirmişdir. Jak Derrida görə, dünya özü bir mətnidir və mövcud olan yazılar bir-birinin tərkib hissəsidir. Rolan Barta görə isə yeni yaranan mətn əvvəl mövcud olan mətn parçalarından, sitatlardan yaranan əks-sədadır: “Hər bir mətn intertekstidir; digər mətnlər müxtəlif səviyyədə və formada onda mövcuddur; qədim mədəniyyətlərin və bizi əhatə edən mədəniyyətlərin mətnləri. Hər bir mətn qədim sitatlardan toxunmuş parçadır” [7, s.225].

### Əsas hissə / Main Part

XX əsr mənzərəsinin, təbəddülətlə gerçəkliliyinin ədəbiyyatda inikası üçün roman janrıının inkişafı və onun funksionallığı böyük əhəmiyyətə malik oldu. Marsel Prust “Romançının gücü” esesində yazdığı kimi, “*Hamımız romançının qabağında imperatorun qarşısındaki kölələr kimiyik: bircə sözüylə bizi azad edə bilər. Onun sayəsində köhnə ictimai statusumuzdan sıyrılıb generalın, toxucunun, müğənninin, kənd ziyalısının vəziyyətini, kənd həyatını, qumarı, ovu, nifrəti, sevgini, hərbi təriyiq*” [6, s.245].

XX əsr dünya nəşrinin faktına çevrilmək, kiçik xalqın taleyi fonunda bəşəriyyətin arzularını, gələcəyini sinkretik şəkildə uğurla birləşdirən yazıçılardan biri Çingiz Aytmatov olmuşdur. O, geniş coğrafiyada yaşayan türk xalqlarının dünyyanın aparıcı janrı olan romanda ən güclü nümayəndlərin-dən biridir. Çingiz Aytmatov roman yaradıcılığına 1980-ci ildə çap olunmuş “Gün var əsrə bərabər”lə başlamış və ardınca “Qiyamət”(1985), “Kassandra damğası”(1994) və “Əbədi gəlin” (2005) əsərlərini yazmışdır. Çingiz Aytmatovun romanları onun nəşrində xüsusi yer tutur, həmçinin bu əsərlər dünya romançılığının da parlaq səhifələrini təşkil etməkdədir. Onun müəllifi olduğu romanlarda əvvəl yaranmış müxtəlif mətnlərlə əlaqələr, alluziyalar vardır.

Çingiz Aytmatovun yaradıcılığını hər hansı cərəyanın kontekstində sərhədləmək mümkün olmasa da, dünya ədəbi-nəzəri fikrində baş verən dəyişmə prosesləri onun mətninə bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Yaziçi kimi Çingiz Aytmatov dünya ədəbiyyatındaki tendensiyalara dərindən bələd olmuş, təkcə bədii yaradıcılığında deyil, məqalə, çıxış və müsahibələrində də həmin proseslərə öz münasibətini bildirmişdir.

Çingiz Aytmatov əsər içərisində əsər yaratmaqdə mahir ustadır. Mif, folklor müraciət edərək hər hansı əfsanəni, nağılı əsərə gətirir və sonra həmin əfsanənin məğzi ilə öz dövrü arasında bağ qurur, paralel süjetini təqdim edir. “Gün var əsrə bərabər” romanında belə bir süjet “Manas” dastanından götürülmüş “Manqurt” əfsanəsidir. Yaziçi Nayman ananın oğlu Jolamanın əsir alındığı Juanjuanlar tərəfindən başına zif keçirilərək hafızesinin itirilməsi – manqurta çevrilməsi ilə bağlı əfsanəni əsərinə gətirir. Əsərin qəhrəmanı Yedigeyin özü də naymanların nəslindəndir, onun dəvəsi Qaranər də (Nayman ananın dəvəsi) Ağmaya kökündən gəlir. Çingiz Aytmatov yaradıcılığına xas mifik süjetlə çağdaş dövrdəki proseslərin eyni ideya çərçivəsində uğurlu birləşməsi romanda aydın şəkildə görünür. Yaziçi kökdən uzaqlaşmanı, milli kökə, tarixi kimliyə özgələşməyi manqurtluq hesab edir. Sovet imperiyasının qurulduğu ilk illərdən başlayaraq digər xalqlarla bağlı məqsədi xalqın keçmişinə qənim kəsilmək, yaddasını silmək və manqurta çevirmək idi. Çingiz Aytmatov imperianın məlum addımlarını bədii planda uğurlu şəkildə işləmişdir. 30-cu illərin məlum repressiyasının hənsi məqsədlə törədildiyi bəlliidir. İnsanın şəxsiyyətə çevrilməsi onun fərdi, özünəməxsus keyfiyyətlərinin inkişafının nəticəsidir. Sovet imperiyasının qurulandan bəri məqsədi insanları özünəməxsus, fərdi keyfiyyətlərdən məhrum etmək, öz ideoloji qəliblərinə uyğun standart insanlar formalasdırmaqdan ibarət olmuşdur. Yaziçi romanın ön sözündə yazar: “*Adamlar bir-birilə yol gedə bilərlər, amma öz insanlıq-*

*ləri, ləyaqətlərini saxlamaq istəyirlərsə, heç vaxt eyni cür düşünə bilməzlər. Ta qədimlərdən bu günə kimi insanı fərdi keyfiyyətlərdən məhrum etmək imperiya, imperialistlər və hegemonluq iddiasında olanların məqsədi olmuşdur” [3, s.15].*

Yazıcı İmpriyanın apardığı ideoloji manqurtlaşma siyasetini mif mətninə müraciət etməklə, juanjuanların Jolamanın başına dəvə dərisi keçirməklə fiziki olaraq yerinə yetirdikləri amansız davranışla müqayisə edir. Əsərdə Sabitcan dövrün şərtlərinin yaratdığı manqurtdur. Başına “zif”i fiziki olaraq deyil, ideologiya ilə şüuruna yerdiblər. O, keçmişə, xalqın tarixinə, min illər boyu əldə etdiyi təcrübəsinə, yazısına, dilinə xor baxır. Ona görə reallıqda o qədər də uğurlu olmayan karyerası hər şeydən vacibdir, sovet ideoloji maşınınə ruhunu və varlığını fəda edərək xidmət edir. Yazıcı özü bu haqda yazar: “Keçmişini umudan adam dünyada öz yerini, mövqeyini təzədən müəyyən etmək zərurəti qarşısında qalır. Öz xalqının və başqa xalqların əldə etdiyi tarixi təcrübədən məhrum edilmiş adam tarixi perspektivdən kənarda qalır, yalnız bu günün qayğısı ilə yaşamağa məhkum olur” [3, s.6].

Çingiz Aytmatovun 1986-ci ildə çap olunmuş “Qiyamət” romanında elə adındakı ideyadan başlayaraq müxtəlif mif mənlərinə istinadlar vardır. Qiyamət anlayışı ilə bağlı müxtəlif xalqların miflərində, əsas dini kitabların hər birində mənlər vardır. İnanca görə, qiyamət – dünyanın sonu o zaman gəlir ki, yerdəki insanın pozuculuq fəaliyyəti nəticəsində şər xeyirə, xaos kosmosa qalib gəlir. Nəticədə geri dönüş mümkünüsüz olur. Dünyanın sonu gəlir və Tanrıının hesab çəkməsi başlayır. Bu inanc minilliklər boyu insanları kosmosa-nizama çağırın başlıca fəlsəfə olmuşdur. Çingiz Aytmatov romanı ilə özünün daha təkmil şəkildə konsepsiyasını irəli sürür. Romanın esxatoloji sonluğu əslində ümidsizliyi deyil, sağlam gələcək naminə mübarizəyə çağrışı simvolizə etməkdədir.

Çingiz Aytmatov roman içində roman yaratmaqdə mahir ustadır. Zaman və məkan baxımından bir-birindən bəzən kəskin şəkildə seçilən süjetlər eyni kontekstdə, vahid ideya ətrafında uğurla birləşdirilir. Nəticədə yazarının əsas ideyası, məqsədi açıqlanmış olur. İsa Peyğəmbərin Qolqaf təpəsində çarmixa çəkilməsi ilə XX əsrin şərtlərində yaşayan Avdi Kalistratovun saksaul ağacına bağlanaraq yandırılması paraleli gələcək naminə xilaskarlıq ideyasını fədakarlığı simvolizə etməkdədir. Bu misisyanı ümumilikdə “Qiyamət” romanı ilə Çingiz Aytmatov etməyə çalışmışdır.

Çingiz Aytmatov XX əsrin sonlarında İsa peyğəmbərin ideya və tale baxımından varisini – Avdi Kalistratovu yaratması dünyanın xilası üçün yeni qəhrəman, ideal yaratmaq cəhdidi idi və yaziçi buna nail ola bilmışdır. Roman Çingiz Aytmatovun yaziçi üslubuna xas şəkildə müxtəlif zaman və məkan xətlərinin vahid ideyada birləşməsi şəklində qələmə alınmışdır. “Gün var əsrə bərabər”də mif istinad edərək Manqurt əfsanəsinə romanına gətirən yaziçi, bu əsərində zaman baxımından nisbətən daha müasir dövrə müraciət edir. İsa peyğəmbərin çarmixa çəkilməsi ilə bağlı məlum hadisə, onun Ponti Pilatla söhbətləri, ideyası uğrunda öldürüləməsi təsvir olunur. Yaziçi tarixlə müasirliyin uğurlu şəkildə paralelini aparır. “Gün var əsrə bərabər” romanında zamandan və məkandan asılı olmayaraq insanın uydurduğu ağlaşılmayan vasitələrlə onun şüurunun əlindən alınması, manqurtlaşması təsvir edilir. Qiyamətdə isə yaziçi İsa peyğəmbərlə özünün qəhrəmanı Avdi Kalistratov arasında məlum bağlı yaradır. İnsanları doğruluğa çağırın, öz ideyası uğrunda qurbana çevrilən insanlar. Zaman və məkanca bir-birindən fərqlənsə də, onları tale birləşdirir.

Avdinin taleyinin həll olunduğu xətlə paralel olaraq Ağbərə və Daşçeynər adlı iki canavarın həyatı dayanır. İlk növbədə türk mifologiyasından bəlliidir ki, boz qurd xilaskar, qurtarıcı missiyani icra edən totemdir. Ən qədim türk dastanlarında boz qurdun xilaskarlığına dair mənlər vardır. Çingiz Aytmatov boz qurdun mifik xilaskarlıq missiyasından romanında uğurla yararlanmışdır. İnsanlığı xilas etməyə çalışan Avdi ilə xilaskarın, iki canavarın taleyi əsərdə paralel olaraq təsvir edilir. Onların bütün cəhdləri puça çıxır. Yaziçi burada sadəcə paralellik yaratmış, qəhrəmanların taleyində müəyyən kəsişmə nöqtələrini təsvir edir. Avdi iki dəfə qurdlarla qarşılaşır. Maraqlıdır ki, Ağbərə hər ikisində ona toxunmur. Ölüm anında da Avdi köməyə insanları deyil, məhz qurdu çağırır. “Avdi “özünüñküldə” imdada çağırmağa heç kəsi tapa bilmir, Qurdu səsləyir, Qurdu isə, dediyimiz kimi, xilaskarı olduğu bəndələr öldürürər. “Ağ gəmi”də Buymuzlu Ana maral da, uşaq da məhv olduğu kimi, “Qiyamət”də də bəndə Qurdu və uşağın qatilinə çevrilir” [1, s.119].

XX əsr bəşər üçün böyük elmi-texniki inqilablarla yanaşı, onların doğurduğu kataklizmlərlə yadda qaldı. Humanitar fikir baş verən paroksizmlərin qarşısında aciz qalmamaq üçün çıkış yollarını

axtarırdı. İnsan zəkası məhz bu əsrədə yaşadığımız planetin sərhədlərini aşış sonsuz qalaktikaya daxil oldu. Lakin əldə olunan nəticələr supergüt dövlətlər, bir-birinə qarşı istifadə etmək üçün vasitə kimi baxırdılar. Bu isə humanitar böhrana, insanı və insanlığı çıxılmaz bir dalana sürükleməkdəydi. Belə bir situasiyada ədəbiyyat, tarixin bütün dövlərində olduğu kimi, mühüm bir missiyani öhdəsinə götürməliydi. XX əsrin ədəbi-fəlsəfi, bədii-estetik inkişaf dinamikası bizi bu barədə çox söz deməyə imkan verir. Bu baxımdan Çingiz Aytmatovun qələmə aldığı "Kassandra damğası" romanı ümumiş şəri çağırış, hətta xəbərdarlıq missiyasını icra edən maraqlı roman nümunələrindən biridir. "Kassandra damğası" anlayışı qüdrətli yazıçı Çingiz Aytmatovun bəşəriyyətə ünvanişadığı xəbərdarlıqdır, yazıçı-vətəndaş narahatlığının ifadəsi olan çağırışdır. Bədii əsər kimi "Kassandra damğası" isə mövzusu və ideyasına görə Çingiz Aytmatovun yazdığı bəşəriyyətin xilaskarlıq romanıdır" [5, s.12].

Qlobal problemlərdən bəhs edən fantastika ilə mifin vəhdətindən yaranan "Kassandra damğası" romanında yunan mifi ilə mətnlərarası əlaqə vardır. Yunan mifologiyasına görə, Kassandra onun sevgisini rədd etdiyinə görə Apollon tərəfindən lənətlənmişdir. Mif mətnində Kassandraya Apollon tərəfindən gələcəyi görmə bacarığı verilmişdir. Lakin lənətləndiyi üçün ona kimsə inanmamışdır. Hətta Troya Atının gətirəcəyi fəlakət barəsində əvvəlcədən xəbərdarlıq etsə də, ona inanan olmamışdır. Rahibə olmaq istəyən Kassandra nəticədə bir qadın olaraq aşağılanmış, təhqiredici bir həyata sövq edilərək öldürülmüşdür. Kassandra mövzusu almanın romançısı və esseiisti Krista Volfun "Kassandra" (1983) romanında feminist yanaşma ilə işlənmişdir. Volf 80-ci illərdə Üçüncü Dünya müharibəsi təhlükəsinin yarandığını və supergüclərin sürətlə silahlanması qarşı çıxmışdır. Volfun Kassandraya müraciəti dünyanın xilasının qadınlarla mümkünlüyü, bütün bəlaların, müharibələrin kişi tərəfindən aparıldığı qənaətini ortaya qoyan yanaşmadır. Volf əsərində mifdə qəhrəman kimi təqdim olunan Hektor, Aqemennon kimi obrazları qorxaq, zəif, qadınlar tərəfindən idarə edilən xarakterlər kimi təqdim etmişdir.

Kassandranın taleyi Çingiz Aytmatovun romanında bir alluziya kimi çıxış edir. Yaziçı onun üslubuna xas olan tərzdə mif mətnindən yararlanmış, paralel taleləri təsvir etmişdir. Rahib Filofey taleyi və funksiyası etibarilə Kassandradır. Eyni zamanda onun aşkarladığı və embrion Kassandra adlandırdığı kəşfi də mifdəki məzmunla paralellik təşkil etməkdədir. Tale paralelliyi bir-birinin müasiri olan iki alim, bioloq Filofey və futuroloq Rober Bork arasındadır: "...həmin vaxt orbitdə, kosmik tənhalıqda yaşayan, Borkun varlığından xəbəri belə olmayan Filofeyin taleyi ilə bağlı olduğunu da düşünürdü... Hər necə olursa-olsun, baş verməli olacaq o hadisə baş vermişdi. Talelər arasında yaranmış bağ artıq heç cür qopası deyildi. O aylı gecədə bütün bunlar haqqında hələ heç kəs heç nə bilmirdi. Bir-biri ilə bağlananlardan heç biri..." [4, s.91-98]

Çingiz Aytmatov yaradıcılığında tez-tez müşahidə olunan mif mətnlərinə istinad, onlarla mətnlərarası əlaqənin qurulması xalq yaddaşının, əsrlər boyu toplanmış daxili enerjinin ifadəsidir. "...yaddaşa köçən əlyazma heç bir halda itmir, folklorda "arxaikləşir", bütün həyatı boyunca üzə çıxmaga məqam gəzir. Ədəbi prosesin stixiyası elədir ki, burada bir fakt (həyat, yaşam, həqiqət, yalan, insan ümidi...) dəfələrlə, müxtəlif deyimlər, konstruksiya və üsullarla ifadə olunur" [2].

Çingiz Aytmatovun sonuncu romanı "Əbədi gəlin"də müasir kapitalist həyatı mif mətnləri ilə əlaqədə təqdim edilmişdir. Əbədi gəlin həm keçmişdə xalqın uydurduğu əfsanənin adı, həm də əsərin qəhrəmanı Arsen Samançının simfoniyasıdır. Əsərin ikinci xəttinin qəhrəmanı bəbir Caabars isə qar bəbirləri ilə bağlı qırğız mifinin interpretasiyasıdır. Yaziçı əsərdə müasir kapitalist münasibətlərinin, pulun cəmiyətdə mənəvi dəyərlərin aşındırmasını müasir dövrlə keçmişin paralel mətnlərarası və zamanlararası əlaqəsi vasitəsilə təqdim etmişdir.

### Nəticə / Conclusion

Qeyd etdiyimiz kimi, Çingiz Aytmatovun yaradıcılığını hər hansı ideologiyanın, nəzəri konsepsiyanın çərçivələrinə salıb təhlil etmək əldə olunan nəticələrin məhdudluğuna gətirib çıxa bilər. Onun yaradıcılığında müasir dövrün konsepsiyaları, nəşr texnologiyaları mətnin və düşüncənin diktəsi öz əksini tapmışdır. Mətnlərarası əlaqə prinsipi Çingiz Aytmatovun ideyalarını, düşündüyü mətni çatdırmaq üçün uğurlu texnikadır və yazıçı hər bir romanında bu üsuldan uğurla istifadə etmişdir.

**Ədəbiyyat / References**

1. Arif Əmrahoğlu. Türk xalqları ədəbiyyatı (məqalələr, resenziyalar). Çingiz Aytmatov nəşrində mifoloji motiv model kimi. Bakı: Elm və təhsil, 2009.
2. Cavanşir Yusifli. Ədəbiyyat tarixi mətnlərarası virtual əlaqələr kontekstində. “Ədəbiyyat qəzeti”, 2 mart 2019-cu il.
3. Çingiz Aytmatov. Gün var əsrə bərabər. Bakı: Qanun, 2015.
4. Çingiz Aytmatov. Kassandra damgası. Bakı: Elm və təhsil, 2018.
5. İsa Həbibbəyli. Çingiz Aytmatovdan bəşəriyyətə xəbərdarlıq: “Kassandra damgası”. Çingiz Aytmatov. Kassandra damgası. Bakı: Elm və təhsil, 2018.
6. Marsel Prust. Romançının gücü. “Ədəbiyyatsız dünya” dünya yazarlarının esseləri. “Alatoran” yayınları, 2014.
7. Ролан Барт. Избранные работы. Семиотика. Поэтика. Москва, 1989.
8. İsa Həbibbəyli. Çingiz Aytmatov haqqında söz. Bakı: Elm və təhsil, 2018.

**Романы Чингиза Айтматова в контексте межтекстовых связей****Мехман Гасанлы**

Доктор философии по филологии, доцент

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: mehman.hesen@gmail.com

**Резюме.** Выдвигаемые со второй половины прошлого века теоретические идеи о построении диалога между существованием в мире бесконечного текста (Жак Деррида) и всеми ранее созданными текстами (Михаил Бахтин) внесли ряд изменений в мировую технику прозы. Существовавшие ранее тексты в модернистской и постмодернистской литературе, подвергшись деконструкции, приобретали новизну.

В прозе, в особенности в романах великого киргизского писателя Чингиза Айтматова, использовался принцип межтекстовых связей, например, в параллельном использовании мифических текстов с описанием событий, происходивших при жизни писателя. К исследованию привлечены романы Чингиза Айтматова «Дольше века длится день», «Светопреставление», «Тавро Кассандры», «Вечная невеста» при рассмотрении признака жанровой структуры в определении принципа межтекстовых связей.

**Ключевые слова:** Чингиз Айтматов, роман, межтекстовые связи, проза, интертекстуальность